

Valeh RƏHİMÖV

Azərbaycan Milli Konservatoriyasının müəllimi

HACIBABA HÜSEYNOVUN SƏNƏT DÜNYASI VƏ ONUN İFA MƏZİYYƏTLƏRİ

Açar sözlər: *Muğam aləmi, Hacıbaba Hüseynov, milli üçlük, əruz vəzni.*

Zəngin Azərbaycan musiqisi, füsunkar muğam dəstgahları bu gün dünya musiqişünaslarının tədqiqat obyektiñə çevrilmişdir. Bütün dünya musiqi qurumları Azərbaycan muğamını ümumbəşər musiqisinin «Şah əsəri» qəbul etmiş və YUNESKO təşkilatında əvəzsiz qeyri maddi abidələri siyahısına daxil etmişdir. Bütün bunlar Azərbaycanın birinci ledisi Mehriban xanım Əliyevanın gərgin və yorulmaz əməyi sayəsində mümkün olmuşdur.

Dilimizin zəngin söz dünyasında bir «ocaq» kəlməsi var. Bu söz yüz qanadlı, bəlkə min qanadlı bir sözdür. «Ocaq» – bir yurda, bir mülkə, müqəddəs bir yerə də deyilir. Ziyarətgahlara da «ocaq» deyilir. «Ocaq» bizim həm də şeiriyatımız – Qətranımız Xaqanimiz, Nizamimiz, Nəsimimiz, Füzulimiz, S.Ə.Şirvanimizdir. Muğamatımız da «ocaq»dır. Bu «ocağı»ı Məşədi İslilər, Hacı Hüslülər, Əbdülbəgi Zülalovlar, «Zabul» Qasım, Keştazlı, «Şahnaz» Haşim, «Segah» İslam, Şəkili Ələsgər, Seyid Mirbabayev, Ağaseyid oğlu Ağabala, Seyyid Şuşinski, Xan Şuşinski, Sadiq Mirzə Əsəd oğlu, Qurban Pirimov, M.M.Mənsurov, Əhməd Bakıxanov, Bəhram Mansurov və daha kimlər, kimlər qaladı. Bu möhtəşəm muğam ocağını qalayanlardan biri də müqtədir el xanəndəsi əruz vəznli klassik poeziyamızı layiqincə təqdim edən qüdrətli söz sərrası, xalqımızın sevimliyi xalq artisti – Hacıbaba Hüseynovdur. Öz səsi, gözəl ləhni, avazı ilə bu «ocağı»ı məhəbbətlə yandıranlardan biri də Hacıdır. Bizim borcumuz isə bu «ocağı»ı daha da şölələndirmək və sönməyə qoymamaqdır.

Hacıbaba Hüseynəli oğlu Hüseynov 1919-cu il mart ayının 15-də dənizçi ailəsində anadan olmuşdur. Dindar təbiətli Hüseynəli kişisinin «çörəyi» dənizdən çıxardı və bütün külfəti dənizdən gələn bu kiçik gəlirlə dolandırardı. Atası Hüseynəlinin qarmon çalmağı da varmış. Hərdən

xırda-xırda qarmon çalar, oxuyar, dənizdə çəkdiyi əzab-əziyyəti azacıq da olsa, bax beləcə yüngülləşdirərmiş. Görünür sonralar bu kiçicik musiqi qabiliyyəti övlad və nəvələrinə də irsən sirayət etmişdi ki, uşaqlarından Hacibaba xanəndə, Hüseyn Bakılı (Hüseyn Həsənov – məşhur qarmon ustası və müğənni) qarmon çalmış və Hacının nəvəsi Fatimə isə oxuyurdu.

Atasının «dəniz həyatı» sonralar öz həyatında mühüm rol oynamasa da, özünün sənətində böyük əhəmiyyət kəsb etmişdi. XX-ci əsrin iyirminci illərində Xəzərin sahili, sahil bağı təbii ki, bu cür deyildi. Hər axşamüstü dənizə çıxan qayıqlar çox yaraşıqlı olardı. Hər qayığın öz qarmonçusu, dəfçisi, xanəndəsi olardı. Kiçik Hacının ata tərəfi elliklə dənizçi idilər. Atasının, əmisinin qayıqları vardı və hər axşamüstü dəniz gəzintisində atası, əmisi və əmisi uşaqlarına yoldaşlıq edər, çalar oxuyar və əylənərdilər. Kiçik Hacının uşaq təxəyyülündə balaca qayıqlarda oxunan «ara mahniları» dərin iz buraxmixdi. Yaşının sonrakı çağlarında Hacibaba elə unudulmuş xalq mahniları və təsniflər oxuyurdu ki, özü də mat-məəttəl qalırdı ki, necə olub ki, bu mahnilar onun yadından çıxmayıb. Axi, bu mahnilar onun səkkiz, doqquz, on yaşının xatirələridir. «Durna», «Qara bax, qara», «İki gəmi gəlir Lənkəran üstə», «Bir dayan dur», «Ay ayağında məsi var»;... Bu şirin nəgmələrin sözləri də, musiqisi də XX əsrin o tayında qalıb bir yolluq itə bilərdi. Lakin kiçik Hacibabanın iti hafızəsi o mahniları yaşadıb bu günümüzə gətirib çıxardıb ki, demək olar bütün çağdaş xanəndə və müğənnilərimiz qocalı-cavanlı hamı bu nəgmələri öz repertuarlarına salır, ifa edir və bizə zövq verirlər. Lakin tək iti yaddaşla çətin ki, iş aşaydı. Sonralar Hacibabanın şairliyi, klassik şeiri gözəl bilməsi də onun dadına yetir. 50 il əvvəl eşitdiyi mahniları yadına salır, görür ki, musiqi gözəldir, sözləri isə «canına» yatırır. Beləcə o gözəl melodiyani dadlı, şirin və daha məntiqli, sanballı sözlərlə qovuşdurub ona yeni həyat vəsiqəsi verir. Beləliklə, ulu xalqın yaratdığı daha bir inci «bəraət» qazanır. Məsələn: «Ay duy, duy». Deyirlər onu vaxtilə adı heç kəsə bəlli olmayan el nəgməkarı fit verə-verə uzaqlaşan gəmilərə baxa-baxa oxuyurmuş. Sözləri çox bayağı idi. Odur ki, sonra daha o mahnilini oxumayıblar. İntəhası, bu gözəl melodiya Hacibaba «sığalı» görəndən sonra, yeni şəklə düşmüş, daha eşidimli və daha yapışıklı olub. Sənət dostlarından biri sonralar yarı zarafat-yarı ciddi, əslində tam həqiqət olan bu sözü yaxşı deyib:

– «Qardaş, təzələndirdiyin, canlandırdığın bu mahnının savabı elə bəsdir sənə, əhsən!».

1928-1933-cü illər ərzində balaca Hacı cəmi 5 il məktəbə gedib, bir az yazı-pozu öyrənib. Mürəkkəb müğamları, əlvan klassik poeziyamız və folkloru dərindən bilən, mənalı qəzəllər yazan, geniş dünyaya görüşünə

malik, həm də maraqlı müsahib olan Hacıbaba Hüseynovun vur-tut cəmi 5 sinif təhsili vardi. "Hər oxuyan molla Pənah olmadığı" kimi, hər oxuyanda da belə savad az-az rast gəlinən şeydir.

Hacıbaba artıq yaşıının müdrik çağında o məsum, təkrarolunmaz uşaqlıq illərini nostalji kövrəkliklə belə xatırlayır: «— Mən elə bir məhəllədə, elə bir dalanda böyümüşəm ki, ətrafımızda küçəmizdə hamı atıb-vuran adamlardı. Atam, anam, özüm namaz qılan olduğumuzdan bizi dəyib-dolaşan olmazdı. Uşaqlıqdan tez-tez xəstələndiyimdən, nənəm nəzir etmişdi ki, uşağın sağalsın, orucluqda azan versin. Mən sağalan kimi çıxartdırılar dama. Hələ «Allahu Əkbər» deməmişdim ki, başımın üstündən «tarap-tarap» 2 güllə buraxdırılar. Məni tez damdan düşürdülər yerə. Ondan sonra qorxudan yenidən xəstələndim. Uşaqlıqdan o atıb-vuran dəcəl uşaqlara qoşulmamışam. Elə uşaqlıqdan kövrək sözdən tez təsirlənib gözlərim yaşla dolardı. Atam deyərdi: «— Yekə kişisən, gözünnün suyunu nə axıdırsan?! Pəhləvanlıq eləyir, pudluq daşları dişi ilə qaldırır, əlləri də gör nə boydadır, pələng pəncəsinə oxşayır. Nə işdi bilmirəm, bu uşaq yaniqli söz eşidən kimi gözünün qorasını sıxıb ağlayır. Babat səsi var, ancaq bundan xanəndə olmaz. Öz oxuduğuna yarida başlayacaq ağlamağa. Belə bazburutla belə yuxa ürək hardandı bunda? Gərək onu bir sənətə urcah eləyəm ki, bir az ürəyi bərkisiyib adı ürək həddinə gəlsin. Zalim uşağı məktəbi də oxuyub başa çıxmadı. bilmirəm bunun axırı nə olacaq».

«Hacıbaba Hüseynov: — «Atam gördü ki, mənim məktəbə getməyə həvəsim yoxdur, odur ki, aparıb «Paris Kommuna»sı adına zavoda çilingərlik öyrənməyə sövq etdi. İxtisas alandan sonra həmin zavoda işləməyə başladım. 1933-cü ildən 1940-cı ilə qədər zavoda çilingərlik etdim və tokar sənətinin sırrlarını dərinən yiyləndim və bircə ağız belə oxumadım. Amma ürəyimdə oxuyurdum. Cahan müharibəsi başlandı. Tokarlıq sənətini mükəmməl bildiyimdən «arxa cəbhədə bizi lazımdır» deyib bron verib Bakıda saxladılar. Müharibə vaxtı belə bir əmr çıxmışdı ki, kim işə 15 dəqiqədən artıq geciksə, işdən xaric olunacaq. Bir gün zavod radiosunda Zülfünün konsertini verirdilər. Konsert gedir, mən də bu səsin əsiri, ona hərisliklə qulaq asırdım. Aləm yadımdan çıxmışdım. Konsert qurtarandan sonra bircə onu gördüm ki, ey dadi-bidad işə gecikmişəm. Zavoddan çıxartdırılar məni az qala tutub hərbi tribunala da vermək istəyirdilər. İki-üç ay işsiz qalandan sonra böyük xahiş, minnətlə təzədən öz yerimə bərpa olundum. Bu hadisəyə heç heyfsilənmədim də. Çünkü, bu ecəzkar səsə ürəkdən məftun idim.

Oxumağa 1946-1947-ci illərdən sonra başlamışam. Başlamışam deyəndə ki, hələ o vaxtlar xanəndəlik eləmirdim. Sadəcə «Not Məlik» təxəllişlü (tam adı: Fərmanov Məlik Süleyman oğlu, 1918 – 1994) bir

klarnet ustası ilə nağara çalır, kiçik məclislərə gedir, həm də pəstdən züzmə edirdim. «Not Məlik» deyilən şəxs, sanki tar-kamandı, klarnet çalan deyildi. Muğamati yaxşı bilirdi. Onunla heç əziyyət çəkmirdim. Hələ üstəlik ondan çox şey öyrənmişəm. Xırda-xırda həm züzmə edir, həm də oxuyurdum. Əlbəttə, xanəndə olmayan məclisdə. Bir dəfə Məliklə Bakı kəndlərinin birində toyda idik. Bir maşın gəldi. Qurban əmi düşdü, sonra da Zülfü Adigözəlov. Sevincimin həddi-hüdudu yox idi. Zülfü ilə də tanışlığım yoxdu. Zülfüyə deyirlər ki, bu cavanın yaxşı oxumağı var. Təvəqqə elədi ki, oxuyum. Oxuyardımmı heç?! O da qalmış Zülfünün qarşısında. Qurban əmi də çox təkid elədi oxumadım. Mən hələ gəncliyimdən Zülfü Adigözəlovun səsinə və oxumağına aşiq idim.

1938-ci ildə onun ifasında «Rast» yazılmış bir val çıxdı. O, vala qulaq asmaqdan yorulmazdım. Toy məclisində beləcə tanış oldum onunla. Zülfü o vaxtlar 12 sayılı musiqi məktəbində dərs deyirdi. Bir gün məni çağırtdırdı yanına, xahiş etdi ki, oxuyum. Cəsarətim çatmadı onun qarşısında oxumağa.

Dedi: – Sən mənim canım, oxu! Deyirlər «Rast»ı elə mənim kimi oxuyursan. Mən Zülfünün 1938-ci ildə Qurban əminin müşayiəti ilə oxuduğu «Rast»a o qədər məftunluqla qulaq asmışdım ki, olduğu kimi yamsılayırdım. Bəli, çox tərəddüdən sonra oxudum. Çox yox ha! Elə bir ağız. Mən oxuyan kimi Zülfü axıb getdi gülməkdən.

Dedi: “– Eşitmışdım. Ancaq belə oxşada biləcəyini heç ağlıma gətirməzdəm. Səsimizin tembrində də oxşarlıq vardi. Ustad xanəndə bu bənzəyişə lap heyran qalmışdı.

Bir gen yenə toyda idik. Əvvəl onu deyim ki, Bakının bir sıra kəndləri var idi ki, Zülfünün oxumağından ötrü əldən-ayaqdan gedərdilər. Məsələn: Corat, Güzdək, Bilgəh, Nardaran, Maştaga, Hövsan, Binə, Zirə və Türkən. Hətta, Zülfüyə Nardaranda, Mütəllim Mütəllimova isə Kürdəxanıda, onlara məhəbbət rəmzi olaraq içində evi olan bağ yeri bağışlamışdır. İstər-istəməz öz-özümə sual edirəm. Görəsən hansı bakılıya Qarabağda, Şuşada, Ağcabədiddə torpaq sahəsi və ya ev bağışlayıblar?! Bakı və Bakı ətrafi kəndlər onların sənətinə hörmət əlaməti olaraq heç bir sərhəd qoymadan bunu cani-dildən etmişdilər. Halal xoşları! Min halal!!! Bəli, bu hadisə Nardaran kəndində baş vermişdi. Bir gündə iki əkiz qardaşın toy mərasimi idi. Toya Zülfü əmini dəvət etmişdilər. Mən də klarnet dəstəsi ilə gəlmişdim. Yadına düşmüşkən onu da deyim ki, Bakı kəndlərində Zülfünü sevdiklərindən əhd eləyirdilər... oğlumuz olsun adını Zülfü qoyaq. Zülfü oxuyurdu. Nardaranın ağır, zəngin şəxslərindən biri o toyda sərpayı idi. Sən demə Zülfü ilə küsülü imiş. Barışmaq üçün bundan yaxşı məqam olmazdı ki. Kənd ağsaqqalları dedilər, get Zülfünün üzündən öp, o da getdi öpdü. Zülfü başladı oxumağa. Daha sonrasıni

deyə bilməyəcəyəm, qəhər məni boğur. Zülfü hər şeyi yaxşı oxuyurdu. Ələlxüsus “Zabul segahı”. “Orta segah”da xüsusi məharəti vardı. Əliağa Vahid qəzəlinin bir beytində naħaq yerə deməyib ki,

Tarında Vahid, əgər Qurbanın məharəti var.

Dayan bir indi görək Zülfünün “Segahı” nədir?

Sonra yenə oxudu, elə bir qəzəl oxudu ki, bilmədim qəzəl hansı şairə məxsusdur. Zülfüdə qəribə bir xasiyyət vardi. Heç vaxt qəzəldə şairin adı çəkilən məqtu beytini deməzdi. Bu qəribə xasiyyət, ondakı sənət təəssübü, sənət qısqanlığı və qibtədən doğurdu. Mən də onun xasiyyətini bildiyimdən, o dəqiqə qəzəlin asan, ələlxüsus son beytlərindən birini nağaranın sağanağına yazar, səhər əlimdə olan kitabları vərəqləyib, həmin qəzəli axtarardım. Bu onun sənət təəssübkeşliyi, bu da mənim üç tələbatımın yanığı. Bilmirdim bu qəzəli haradan tapmışdı

РЕЗЮМЕ

Валех Рагимов

В статье не только даются всесторонние сведения о мире искусства певца Г.Гусейнова, но и исследованы особенности исполнительского таланта певца. Философская логика раскрыта в изысканных газелях, одах, натах, мураббе, пятистишиях, тахмисах, мустазадах, баснях Г.Гусейнова, которые он сочинил, а также в таких мугамах как «Раст», «Шур», «Рахаб», «Баяти-курд» интересными фактами закреплены такие стихосложные разделы как «Ушшаг», «Масихи», «Рухил-арвах», «Мавераннахр», «Шах Хатай», «манави», «Пахлеви», «Говхари», «Джудай», «Какрыку» и.т.д.

Ключевые слова: *Мир мугама, Гаджисабаба Гусейнов, национальное трио, аруз.*

SUMMARY

Valeh Ragimov

The wide information about the art world of the prominent singer H.Huseynov is given in the article, as well as new performance features have been investigated in the article. The philosophical logic power in his ghazals, odes, nats, murabbes, mukhammasesw, takhims, mustazads and fables written with delicate essence by H.Huseynov have been come to light, in the mughams “Rast”, “Shur”, “Rabab”, “Rayati-kurd” – aruzli, “Ushshag”, “Masih”, “Ruhil-arvah”, “Mavarannahr”, “Shah Khatai”, “Manavi”, “Pahlavi”, “Govhari”, “Judai”, “Karkuki” and corners are affirmed with the interesting facts.

Key words: *The space of mugam, Hajibaba Huseynov, national trio, aruz.*

Rəyçilər: dosent Mirnazim Əsədullayev;
dosent Abbasqulu Nəcəfzadə.